



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında  
Elmin İnkışafı Fondu ilə  
Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun  
birgə elmi-tədqiqat layihələrinin və programlarının  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
1-ci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsinin  
(EİF-BGM-2-BRFTF-1-2013) qalibi olmuş layihənin  
yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: 3d keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu ZnO və ZnSnAs<sub>2</sub> birləşmələrinin struktur, elektron və maqnit xassələrinin təməl prinsiplərdən tədqiqi  
Layihə rəhbərinin soyadı, adı və atasının adı: Orucov Hüseyn Surxay oğlu

Qrantın məbləği: 60 000 manat

Layihənin nömrəsi: EİF-BGM-2-BRFTF-1-2013-07/03/1-M-05

Müqavilənin imzalanma tarixi: 26.08.2013

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 24 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01.09.2013 - 01.09.2015

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Layihə çərçivəsində ZnO və ZnSnAs<sub>2</sub> birləşmələrində 3d-elementləri Mn, Co, Fe, Ni, Cr, V ilə aşqarlamاقla və vakansiyalar yaratmaqla alınan strukturların elektron və maqnit xassələri kvant-mekaniki modelləşdirmə və simulyasiya yerinə yetirilməklə təməl prinsiplərdən tədqiq edilmişdir. Nəzəri tədqiqatlar Danimarkanın lisenziyalı Quantum Wise Atomostix Toolkit programlar paketi istifadə olunmaqla həyata keçirilmişdir. Hesablamalar Hubbard\_U düzəlişləri nəzəre alınmaqla Funksional Sıxlıq Nəzəriyyəsinin (DFT - Density Functional Theory) LSDA (Local Spin Density Approximation) və SGGA (Spin Generalized Gradient Approximation) yaxınlaşmaları çərçivəsində yerinə yetirilmişdir. Maqnit momentinin hesablanması Mulliken population analysis

tətbiq olunmaqla yerinə yetirilmişdir. Kristal quruluşda ferromaqnit və antiferromaqnit spin düzülüşləri əldə etmək üçün elektron spin halları nəzərə alınmışdır. Düzbucaqlı paralelepiped şəklində 32, 48, 64, 96, 128, 192 və 256 atomluq ZnSnAs<sub>2</sub>:Me və ZnO:Me (burada Me 3d-keçid elementləridir: Mn, Fe, Co, Ni, Cr, V) geniş özəkləri seçilməkla optimal strukturlar müəyyən edilərək onların elektron zona quruluşu, tam enerjisi, elektron hallar sıxlığı və maqnit (ferromaqnit, antiferromaqnit) xassələrinin nəzəri tədqiqatları yerinə yetirilmişdir.

Xalkopirit quruluşda antiferromaqnit xassəli MnSnAs<sub>2</sub> yarımkəciri materialın mövcud ola biləcəyi proqnozlaşdırılırlaraq, yeni birləşmənin qəfəs, struktur və maqnit parametrləri hesablanmışdır.


- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

Layihədə ZnSnAs<sub>2</sub> və ZnO birləşmələri üçün planda nəzərdə tutulmuş işlərin ~90 %-i yerinə yetirilmişdir.

- 3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Hubbard\_U parametrləri seçilməkla ZnSnAs<sub>2</sub> birləşməsinin elektron zona quruluşu hesablanmışdır (Şək.1). Hesablamaların nəticələrinə əsasən ZnSnAs<sub>2</sub> birləşməsi qadağan zolağının eni 0.76 eV olan qeyri-maqnit yarımkəciri materialdır (spin\_up və spin\_down halların zonaları üst-üstə düşür). Valent zonasının tavanı Brillouin zonasının mərkəzində yerləşir və üçqat cırlaşmış haldadır. Spin-orbital qarşılıqlı təsirin nəzərə alınması cırlaşmanın qismən aradan qaldırır. Keçiriçi zonanın dibi də Brillouin zonasının mərkəzində yerləşməkla materialın düzzolaqlı olmasını təmin edir və fundamental udma oblastının kənarının düz keçidlərlə formalışmasını şərtləndirir. Qeyd edək ki, materialın düzzolaqlı olması onun həm də optoelektronikada istifadəsini mümkün edir. DOS hesablamalarına əsasən Zn-3d hallarından töreyən zonalar valent zonasının tavanından 7.5-8.0 eV aşağıda yerləşməkla materialın elektrik xassələrində az da olsa önem daşıdır. Bu zonalar dar zolaq şəklində (~0.5 eV enində) əsas qrup valent zonalardan bir qədər aşağıda yerləşirlər. Optik xasselərə gəlinəcə Zn-3d zonalarından baş verən optik keçidlər 8.3 eV və daha böyük enerjili fotonların iştirakı ilə baş verə bilər. As-5s hallarından töreyən zonalar valent zonasının tavanından 10--12 eV aşağıda yerləşmişlər. Valent zonasının (0 - -3eV) enerji aralığında yerləşən ən yuxarı hissəsi əsasən As atomlarının p-hallarından töreyir. Bu zonalarla Zn-3d hallarından töreyən zonalar arasında qalan hissədə Zn və Sn s-hallarından töreyən zonalar yarızmələ olunmuş halda yerləşmişlər. Brillouin zonasının XM simmetrik xətti üzrə zonaların ikiqat cırlaşması baş verir.

Aşağıdakı cədvəldə 3d-element atomlarının Sn və Zn atomlarının əvəzedicisi kimi iştirak etdiyi hallarda 256 atomluq supercell ilə ferromaqnit (FM) və antiferromaqnit (AFM) spin düzülüşləri



Şək 1. ZnSnAs<sub>2</sub> zona quruluşu

hallarında alınmış qadağan zolağın eninin dəyişməsinə aid tədqiqatların nəticələri eks olunmuşdur. Cədveldə  $E_V$ ,  $E_C$  – müvafiq olaraq valent zonanın tavanının və keçirici zonanın dibinin enerjiləri,  $E_g$  ilə qadağan zolağın eninin enerjisi işarə olunmuşdur.

### Zn<sub>64</sub>Sn<sub>62</sub>As<sub>128</sub> + 2Me(3d)

Band gaps (eV)

ZnSnAs <sub>2</sub>	AFM			FM		
	$E_g$	$E_c$	$E_v$	$E_g$	$E_c$	$E_v$
2Co(Sn)	0.750	0.942	0.192	0.692	0.922	0.230
2Co(Zn)	0.801	0.298	-0.503	0.764	0.299	-0.465
2Cr(Sn)	0.889	0.497	-0.372	0.808	0.489	-0.319
2Cr(Zn)	0.707	0.455	-0.152	0.787	0.445	-0.342
2Fe(Sn)	0.897	0.916	0.219	0.676	0.911	0.235
2Fe(Zn)	0.787	0.330	-0.457	0.751	0.323	-0.428
2Mn(Sn)	0.737	0.149	-0.588	0.750	0.185	-0.565
2Mn(Zn)	0.775	0.621	-0.154	0.738	0.588	-0.150
2Ni(Sn)	0.895	1.110	0.215	0.689	0.962	0.273
2Ni(Zn)	0.737	0.546	-0.191	0.762	0.482	-0.280
2V(Sn)	0.855	0.419	-0.436	0.836	0.438	-0.398
2V(Zn)	0.832	1.164	0.332	0.813	1.125	0.312

For perfect Zn<sub>64</sub>Sn<sub>62</sub>As<sub>128</sub> supercell  
 $E_g = 0.764$  eV ( $E_c = 0.1295$  eV,  $E_v = -0.635$  eV)

Təməl prinsiplərdən DFT nəzəriyyəsi çərcivesində yerinə yetirilən hesablamalar və Mulliken Population Analysis ilə müəyyən edilmişdir ki, xalkopirit quruluşda ZnSnAs<sub>2</sub> birləşməsi tərkibdə Sn atomlarının Mn aşqarları ilə əvəzlənməsi halında maqnit Mn ionlarının spin-ferromaqnit düzülüş əldə etməsi ilə güclü maqnit xassələri qazanır (Şək. 2). Tərkibdə Zn atomlarının Mn aşqarları ilə əvəzlənməsi halında isə Mn ionlarının spin-antiferromaqnit düzülüş əldə etməsilə birləşmə zəif maqnit materiala çevirilir. Tam enerji hesablamalarından Mn(Sn) əvəzlənməsinin Mn(Zn) əvəzlənməsi ilə müqayisədə energetik cəhətdən əlverişli olmaqla daha böyük ehtimalla baş verdiyi sübuta yetirilmişdir.

ZnSnAs<sub>2</sub>:Mn strukturunda defektlerin mövcudluğu materialın maqnit xassələrinin dəyişməsinə gətirir. Aşağıda 96 atomluq geniş özəkdə 1 ədəd Mn(Sn) əvəzetməsi və bununla yanaşı həm də vakansiyaların (vac(Sn), vac(Zn) və vac(As)) mövcud olduğu hallarda alınmış nəticələri gətiririk.


#### 1. 96 atomluq superözəkdə Mn(Sn) əvəzetməsi + vac(Sn):

- 1) Mn(Sn) əvəzetməsi halında Mn atomu  $4.8\mu_B$  maqnit momenti yaradır (burada  $\mu_B$  Bor maqnetonudur). Digər atomlar da maqnitlənmədə az və ya çox dərəcədə iştirak edirlər. Burada əsas pay Mn ilə rabitədə olan və vakansiya hesabına qırılmış rabitəsi olan As atomlarına aiddir. As atomlarının maqnitlənməsi əsasən onların p-orbitalları hesabına baş verir.
- 2) Mn atomu ilə rabitədə olan As atomları sahəni zəiflədirlər (hər atom təxminən  $-0.2\mu_B$ ).
- 3) Mn ilə rabitədə olan həm də vac(Sn) hesabına qırılmış rabitəyə malik As atomu sahəni daha güclü zəiflədir (zəifləmə təxminən  $-0.7\mu_B$ ).
- 4) Sn vakansiyası ətrafında olan 4 ədəd As atomları sahəni gücləndirirlər! (hər atom təxminən  $0.12\mu_B$ ).


- 5) 96 atomluq superözökde Mn(Sn) əvəzətməsi +vac(Sn) hesabına yekun manit momenti  $\sim 3.4 - 3.8 \mu_B$  təşkil edir.
- 6) Vakansiyasız Mn(Sn) hali ilə müqayisədə 1 ədəd vac(Sn) hesabına superözəyin maqnit momenti, vakansiya ilə Mn atomunun qarşılıqlı yerləşməsindən asılı olaraq,  $\sim 0.3 - 0.7 \mu_B$  artım əldə edə bilir.
2. 96 atomluq superözökde Mn(Sn) əvəzətməsi +vac(Zn):
- 1) Mn(Sn)  $4.8 \mu_B$  maqnit momenti yaradır. Digər atomlar da maqnitlənmədə az və ya çox dərəcədə iştirak edirlər. Burada əsas pay Mn ilə rabitədə olan və vakansiya hesabına qırılmış rabitesi olan As atomlarına aiddir. As atomlarının maqnitlənməsi əsasən onların p-orbitalları hesabınadır.
  - 2) Tək Mn atomu ilə rabitədə olan As atomları sahəni zəiflədirirlər (hər atom təxminən  $0.2 \mu_B$ ).
  - 3) Mn ilə rabitədə olan həm də vac(Zn) hesabına qırılmış rabitesi olan As atomu sahəni daha güclü zəiflədir (təxminən  $-0.5 \mu_B$ ).
  - 4) Zn vakansiyası ətrafında olan 4 ədəd As atomları, qırılmış rabitəli atom istisna olmaqla, sahəni əsasən gücləndirirlər (hər biri təxminən  $0.02 \mu_B$ ).
  - 5) 96 atomluq superözökde Mn(Sn)+vac(Zn) hesabına yekun manit momenti  $\sim 3.0 - 3.5 \mu_B$ .
  - 6) Vakansiyasız Mn(Zn) hali ilə müqayisədə 1 ədəd vac(Zn) hesabına superözəyin maqnit momenti  $\sim 0.5 \mu_B$  artım əldə edə bilir.
3. 96 atomluq superözökde Mn(Sn) əvəzətməsi + vac(As) hesabına nəticələr:
- 1) Mn(Sn) əvəzətməsi halında Mn atomu  $4.8 \mu_B$  maqnit momenti yaradır və bu zaman digər atomlar da maqnitlənmədə iştirak edirlər.
  - 2) Mn atomu ilə rabitədə olan 4 ədəd As atomları sahəni zəiflədirirlər (1 As atomu təxminən  $-0.15 \mu_B$ ). Bu zəifləmə Mn(Sn) əvəzətməsi halı ilə müqayisədə kiçikdir.)
  - 3) As vakansiyası ətrafında olan atomlar (2 ədəd Zn və 2 ədəd Sn) sahəni cüzi gücləndirirlər (1 atoma təxminən  $0.01 \mu_B$ ).
  - 4) 96 atomluq supercell-də Mn(Sn)+vac(As) hesabına yekun manit momenti  $\sim 4 \mu_B$ .
  - 5) Vakansiyasız Mn(Sn) hali ilə müqayisədə 1 ədəd vac(As) hesabına superözəyin maqnit momenti  $\sim 1 \mu_B$  artım əldə edir.
  - 6) Struktur dəyişmələrinə gəlincə, relax halında vac(As) ətrafında qırılmış rabitəye malik 4 atomdan 2 ədəd Sn atomu vakant yerə yaxınlaşmış, 2 ədəd Zn atomu əksinə vakant yerdən uzaqlaşmış vəziyyətdədirler. Bu yaxınlaşma (uzaqlaşma) vakansiya olmayan haldakı atomlararası məsafənin 0.2-dən böyük deyildir.

$ZnSnAs_2$  birləşməsi tərkibdə Sn və Zn atomlarının V aşqarları ilə əvəzlənməsi hallarında maqnit V ionlarının spin-ferromaqnit düzülüş əldə etməsi ilə güclü maqnit xassələri qazanır. Tam enerji hesablamalarının nəticələrinə əsasən müəyyən edilmişdir ki, V(Sn) əvəzətməsi V(Zn) ilə müqayisədə energetik cəhətdən daha əlverişlidir. Strukturda vakansiyaların mövcudluğu və onun yeri maqnit xassələrinin dəyişməsinə getirir. Belə ki, Zn vakansiya dopant V atoma yaxın yerləşdikdə, vakansiya hesabına dopant atomun yaxın ətrafindakı As atomlarından birinin rabitesi qırılır, özəyin maqnit momenti  $\sim 0.3 \mu_B$  artıb  $\sim 3.3 \mu_B$ , uzaqda yerləşdiyi halda isə  $\sim 0.3 \mu_B$  azalıb  $\sim 2.7 \mu_B$  olur.

V(Sn) əvəzətməsi halında V atomu  $2.151 \mu_B$  maqnit momenti qazanır (Şək.3). 24 ədəd Zn atomları maqnitlənməni  $0.081 \mu_B$ , 23 ədəd Sn atomları  $0.043 \mu_B$ , 48 ədəd As atomları isə daha böyük olmaqla  $1.028 \mu_B$  zəiflədirirlər. Sonuncu halda əsas pay yenə də dopant V atomu ilə kimyəvi rabitədə olan 4 ədəd As atomuna düşür. Yekun maqnit momenti  $1 \mu_B$ .




**Şek.2** 96 atomluq geniş özəkdə 1 ədəd Mn(Sn) əvəzətməsi ilə meydana gələn maqnitləşmə. Zn atomları göy, Sn atomları yaşıl, As atomları isə çəhrayı rəngdə dairələrlə təsvir edilmişdir. Kimyəvi rabitədə olan yaxın atomlar qollarla birləşdirilmişdir




**Şek.3.** 96 atomluq geniş özəkdə 1 ədəd V(Sn) əvəzətməsi halında elektron zona quruluşu, DOS, meydana gələn maqnitləşmə və maqnitləşmədə atomların iştirak payı. (Zn atomları göy, Sn atomları yaşıl, As atomları isə çəhrayı rəngdə dairələrlə təsvir edilmişdir. Kimyəvi rabitədə olan yaxın atomlar biri-biri ilə qollarla birləşdirilmişdir).

V(Sn) əvəzətməsi+vacancy (Zn) halında (Şək.4) V atomu  $2.415 \mu_B$  maqnit momenti qazanır. 23 ədəd Zn atomları maqnitlənməni  $0.046 \mu_B$ , 23 ədəd Sn atomları  $0.052 \mu_B$ , 48 ədəd As atomları isə daha böyük olmaqla  $1.015 \mu_B$  zəiflədir. Sonuncu halda əsas pay yenə də dopant V atomu ilə kimyəvi rabitədə olan 4 ədəd As atomuna düşür. Yekun maqnit momenti  $1.302 \mu_B$  V(Sn) əvəzətməsi. Yəni, Zn vakansiyası hesabına V(Sn) əvəzətməsi ilə yaranmış maqnit momenti  $\sim 0.3 \mu_B$  artır.




Şək.4. 96 atomluq geniş özəkdə 1 ədəd V(Sn) əvəzətməsi və əlavə olaraq 1 ədəd vacancy(Zn) halında elektron zona quruluşu, DOS, meydana gələn maqnitləşmə və maqnitləşmədə atomların iştirak payı. (Zn atomları göy, Sn atomları yaşıl, As atomları isə çəhrayı rəngdə dairələrlə təsvir edilmişdir. Kimyəvi rabitədə olan yaxın atomlar biri-biri ilə qollarla birləşdirilmişdir). Diqqət edin! Vakansiya olaraq dopant V atomunun rabitədə olduğu As atomlarından biri ilə rabitədə olan Zn atomu seçilmişdir.

V(Sn) əvəzətməsi + vacancy (Sn) halında (Şək.5) V atomu  $2.207 \mu_B$  maqnit momenti qazanır. 24 ədəd Zn atomları maqnitlənməni  $0.081 \mu_B$ , 22 ədəd Sn atomları  $0.031 \mu_B$ , 48 ədəd As atomları isə daha böyük olmaqla  $0.966 \mu_B$  zəiflədir. Sonuncu halda əsas pay yenə də dopant V atomu ilə kimyəvi rabitədə olan 4 ədəd As atomuna düşür. Yekun maqnit momenti  $1.129 \mu_B$ . Yəni, vacancy (Zn) hesabına V(Sn) əvəzətməsi ilə yaranmış maqnit momenti  $\sim 0.13 \mu_B$  artır.



**Şek.5.** 96 atomluq geniş özəkdə 1 ədəd V(Sn) əvəzətməsi və əlavə olaraq 1 ədəd vacancy(Sn) halında elektron zona quruluşu, DOS, meydana gələn maqnitləşmə və maqnitləşmədə atomların iştirak payı. (Zn atomları göy, Sn atomları yaşıl, As atomları isə çəhrayı rəngdə dairələrlə təsvir edilmişdir. Kimyavi rabitədə olan yaxın atomlar biri-biri ilə qollarla birləşdirilmişdir). Vacansiya olaraq dopant V atomundan kifayət qədər uzaqda olan Sn atomu seçilmişdir.



**Şek.6.** 96 atomluq geniş özəkdə 1 ədəd V(Zn) əvəzətməsi və əlavə olaraq 1 ədəd vacancy(Sn) halında elektron zona quruluşu, DOS, meydana gələn maqnitləşmə və maqnitləşmədə atomların iştirak payı. (Zn atomları göy, Sn atomları yaşıl, As atomları isə çəhrayı rəngdə dairələrlə təsvir edilmişdir. Kimyavi rabitədə olan yaxın atomlar biri-biri ilə qollarla birləşdirilmişdir). Vakansiya olaraq dopant V atomundan bir qədər uzaqda olan Sn atomu seçilmişdir.

$V(Zn)$  əvəzətməsi + vacancy ( $Sn$ ) halında (Şək.6)  $V$  atomu  $2.68 \mu_B$  maqnit momenti qazanır. 23 ədəd  $Zn$  atomları maqnitlənməni  $0.077 \mu_B$ , 23 ədəd  $Sn$  atomları  $0.044 \mu_B$ , 48 ədəd  $As$  atomları isə daha böyük olmaqla  $0.368 \mu_B$  gücləndirirlər!  $As$  atomlarının iştirakı unikaldır. Dopant ətrafında onunla kimyavi rabitədə olan  $As$  atomları sahəni zəiflədirlər, Vacancy( $Sn$ ) ətrafında olan rabitələrindən birini itirmiş 4 ədəd  $As$  atomları isə sahəni gücləndirirlər və həllədici pay məhz onlara məxsusdur. Yekun maqnit momenti  $3.169 \mu_B$ . Yəni, vacancy ( $Sn$ ) hesabına  $V(Zn)$  əvəzətməsi ilə yaranmış maqnit momenti  $\sim 0.17 \mu_B$  artır.


$ZnSnAs_2$  geniş özəklər ilə yerinə yetirilmiş hesablamalarla müəyyən edilmişdi ki, ayrılıqda  $Zn$ - $Sn$ - və  $As$ -vakansiyalarının mövcudluğu hesabına bu materialda maqnit xassələri meydana çıxı bilir. Maqnit momentinin qazanılmasında tərkibdəki bütün atomlar özünəməxsus qaydada iştirak edirlər.  $As$  atomlarının, xüsusilə vakansiyanın yaxın ətrafında qırılmış rabitəyə malik  $As$  atomlarının verdiyi pay daha üstün olub həllədici xarakter daşıyır. Sonrakı tədqiqatlar bunu deməyə əsas verir ki, hamiltonianda Hubbard\_U düzelişləri nəzərə alınmadığı hallarda təkcə vakansiyalar hesabına maqnit xassələrinin meydana çıxmazı istisna olunur. Tərkibdə  $Mn(Sn)$  əvəzləmələri olduqda və Hubbard\_U düzelişlərinin təkcə  $Mn$ -3d elektronları üçün nəzərə alındığı hallarda  $Zn$ - və  $Sn$ -vakansiyaları hesabına meydana çıxan maqnit xassələrinin kəskin zəiflədiyi aşkar edilmişdir.

DFT nəzəriyyəsi çərçivəsində təməl prinsiplərdən hesablamalarla xalkopirit quruluşda antiferromaqnit xassəli yeni  $MnSnAs_2$  yarımkəcərici materialın mövcudluğu əsaslandırılmış və bu birləşmənin qəfəs, struktur və maqnit parametrləri hesablanmışdır. Alınan elmi nəticələr təklif olunan yeni maqnit yarımkəcərici materialların spintronikkada istifadəsini əsaslandırır və 01-05 sentyabr 2014-cü ildə Yaponiyada keçirilən Beynəlxalq konfransda məruzə edilmişdir ([P3-051], Ab-initio study of ferromagnetism in Mn-doped  $ZnSnAs_2$ , V. Jafarova<sup>1</sup>, S.Huseynova<sup>1</sup>, S.Sadigova<sup>2</sup>, G. Orudzhev<sup>1,2</sup>, N. Uchitomi<sup>3</sup>, K. Wakita<sup>4</sup>, N.Mamedov<sup>1</sup>, <sup>1</sup>Institute of Physics (Innovation Sector), Azerbaijan, <sup>2</sup>Azerbaijan Technical Univ., <sup>3</sup>Nagaoka Univ. of Tech., and <sup>4</sup>Chiba Institute of Tech., ICTMC-19, 19th International Conference on Ternary and Multinary Compounds, September 1-5, 2014, Niigata, JAPAN , Book of Abstracts, p. 128 ).

15-20.04.2015-ci il tarixində dəvətname əsasında Türkiyənin Muğla-Fəthiyyə şəhərində keçirilən "5th International Advances in Applied Physics and materials Science Congress, APMAS-2015" (V Beynəlxalq Tətbiqi Fizika sahəsində İrliləyişlər və Materialşunaslıq Elmi Konqres) beynəlxalq konfransında, "Magnetic properties of chalcopyrite  $ZnSnAs_2$  as a consequence of Mn doping and appeared vacancies" işi poster təqdimatla təqdim edilmişdir.

Hubbard\_U parametrləri seçilməklə  $ZnO$  birləşməsinin elektron zona quruluşu və elektron hallar sıxlığı hesablanmışdır (Şək.7). Hesablamaların nəticələrinə əsasən  $ZnO$  birləşməsi qadağan zolağının eni  $3.4$  eV olan qeyri-maqnit yarımkəcərici materialdır (spin\_up və spin\_down halların zonaları üst-üstə düşür). Valent zonasının tavanı Brillouin zonasının mərkəzində yerləşir və üçqat cırlaşmış haldadır. Spin-orbital qarşılıqlı təsirin nəzərə alınması cırlaşmanı qismən aradan qaldırır. Keçirici zonanın dibi də Brillouin zonasının mərkəzində yerləşməklə materialın düz zolaqlı olmasını təmin edir və fundamental udma oblastının kənarının düz keçidlərlə formalaşmasını şərtləndirir. Qeyd edək ki,  $ZnSnAs_2$  də olduğu kimi materialın düz zolaqlı olması onun həm də optoelektronikada istifadəsini (spektrin qırmızı və infraqırmızı hissəsində) mümkün edir. DOS hesablamalarına əsasən  $Zn$ -3d hallarından töreyən zonalar valent zonasının tavanından  $7.5$ - $8.0$  eV aşağıda yerləşməklə materialın elektrik xassələrində az da olsa önem daşıdır. Bu zonalar dar zolaq şəklində ( $\sim 0.5$  eV enində) əsas qrup valent zonalardan bir qədər aşağıda yerləşmişlər. Təxminən həmin hissədə, bir qədər yuxarıda olmaqla,  $Zn$ -4s hallarından töreyən zonalar qərarlaşmışdır. Qeyd edək ki,  $Zn$ -4s hallarından həm də keçirici zonanın aşağı hissəsindəki zonalar tərəyir. O-2s hallarından töreyən zonalar valent zonasının tavanından  $15$ - $16$  eV aşağıda yerləşmişlər. Valentin zonasının ( $0$ ,  $-5$ eV) enerji aralığında yeləşən ən yuxarı

hissəsi əsasən O atomlarının 2p-hallarından, qismən Zn-4p hallarından töreyyir. Zona quruluşu diaqramından da (Şək.7) göründüyü kimi, Brillouin zonasının LA və HA simmetrik xətləri üzrə zonaların ikiqat cırlaşması baş verir.



Şək.7 ZnO birləşməsinin zona quruluşu (sol) və elektron hallar sıxlığı (sağ)

ZnO qeyri-maqnit yarımkənciricidə Cr(Zn) və ya Cr(O) əvəzləmələri hər iki halda ferromaqnetizmə getirir. (Digər Co(Zn), Mn(Zn), Cr(Zn), Ni(Zn) əvəzləmələrində materialda spin AFM düzülüşü üstünlük təşkil edir.) Tam enerji hesablamalarından müəyyən edilmişdir ki, ZnO-nu 3d keçid elementi Cr ilə aşqarladıqda ( $x=1/12, 1/16, 1/24, 1/32, 1/48$  konsentrasiyalarda) ferromaqnit xassələri meydana çıxır. Tədqiq edilən ZnO birləşməsində Zn vakansiyaları mövcud olması halında FM, O vakansiyası halında isə AFM spin düzülüşləri meydana çıxır. Birleşmə üçün Cr(Zn)+Zn vakansiyası halında özəyin magnit momenti vakansiyasız hal ilə müqayisədə  $1.389\mu_B$ , Cr(Zn)+O vakansiyası halında  $0.037\mu_B$  kiçikdir. Mulliken analysis-dən və total energy hesablamalarının nəticələrinə əsasən O vakansiyası Zn vakansiya ilə müqayisədə energetik cəhətdən daha əlverişlidir. Qeyd etmək istərdik ki, Belarus tərəfin VASP programlar paketi ilə aldığı nəticələr bizim ATK ilə aldığımız nəticələri təsdiq edir. 96 atomluq  $Zn_{48}O_{48}$  geniş özək üçün ATK və VASP program paketləri ilə maqnit momenti hesablamalarından alınmış nəticələrin müqayisəsi aşağıdakı cədvəldə verilmişdir.

Defektin növü (tipi)	$\mu(\mu_B)$ (ATK)	$\mu(\mu_B)$ (VASP)	$\mu(\mu_B)$ (ATK)- $\mu(\mu_B)$ (VASP), %
1 C(Zn)	3,3840	3,1754	6,16
2 Cr(Zn)	6,7810	6,0054	11,44
1 Cr(Zn)+ Vacation(Zn)	2,0000	2,0037	-0,19
1 Cr(Zn) + Vacation(O)	3,3000	3,1383	4,9
2 Cr(Zn) + Vacation(Zn)	5,9970	5,9978	-0,01
2 Cr(Zn) + Vacation(O)	6,6830	6,9970	-4,7

$Zn_{48}O_{48}$  superözək üçün aparılan hesablamalardan müəyyən edilmişdir ki, O atomunun sayı çox olduqda ( $Zn_{48}O_{49}$ ) ferromaqnit xassələri meydana çıxır və özəyin maqnit momenti  $1.83\mu_B$  olur (VASP ilə  $2 \mu_B$ -dur).

96 atomluq özəkdə Cr(Zn) əvəzlənməsi və Zn vakansiyası hesabına özəyin maqnit momenti

vakansiyasız hal ilə müqayisədə  $1.389\mu_B$  azalaraq  $1.995\mu_B$  olur:

Number of atoms	Spin up	Spin down	$\mu (\mu_B)$
1 Cr	3,712	1,635	2,077
46 Zn	261,095	261,074	0,021
48 O	159,194	159,297	-0,103

96 atomluq özəkdə Zn atomlarından birini Cr ilə əvəzləyəndə maqnitlənməyə gətirir. Strukturda Zn və O vakansiyalarının mövcudluğu maqnit momentini kiçildir.

Number of atoms	Spin up	Spin down	$\mu (\mu_B)$
1 Cr	4,18	1,067	3,113
47 Zn	261,679	261,458	0,221
47 O	161,815	161,802	0,013

ZnO tədqiqatları üzrə alınan mühüm nəticələr:

1. Tam enerji hesablamalarından müəyyən edilmişdir ki, ZnO-nu 3d keçid elementləri V və Cr ilə aşqarlaşdırıqda ( $x=1/12, 1/16, 1/24, 1/32, 1/48$  konsentrasiyalarda) ferromaqnit, digərləri (Mn, Fe, Co, Ni, Cu) ilə aşqarlaşdırıqda antiferromaqnit xassələri meydana çıxır.
2. ZnO birləşməsində Zn vakansiyası halında ferromaqnit, O vakansiyası halında isə antiferromaqnit xassələri meydana çıxır.
3. Birleşme üçün Cr(Zn)+Zn vakansiyası halında özəyin maqnit momenti vakansiyasız hal ilə müqayisədə  $1.389\mu_B$ , Cr(Zn)+O vakansiyası halında  $0.037\mu_B$  kiçikdir.
4. Müəyyən edilmişdir ki,  $Zn_{48}O_{49}$  özəyi üçün aparılan hesablamalardan ferromaqnit xassələri meydana çıxır və özəyin maqnit momenti  $1.83\mu_B$  ( $VASP$  ilə  $2\mu_B$ -dur) olur. Zn atomlarının sayının artırılması ilə aparılan tədqiqatlar (geniş özək  $Zn_{49}O_{48}$  ilə) materialın antiferromaqnetik olaraq qaldığına dəlalət edir.

Defektin növü (tipi)	$\mu_B$ (ATK)	$\mu_B$ (VASP)	$\mu_B$ (ATK) - $\mu_B$ (VASP), %
1 C(Zn)	3,3840	3,1754	6,16
2 Cr(Zn)	6,7810	6,0054	11,44
1 Cr(Zn) + Vacation(Zn)	2,0000	2,0037	-0,19
1 Cr(Zn) + Vacation(O)	3,3000	3,1383	4,9
2 Cr(Zn) + Vacation(Zn)	5,9970	5,9978	-0,01
2 Cr(Zn) + Vacation(O)	6,6830	6,9970	-4,7

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqliq olaraq göstərilməlidir) (surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!)

Çapdan çıxmış işlər:

1. V. Jafarova, S. Huseynova, S. Sadigova, G. Orudzhev, N. Uchitomi, K. Wakita, N. Mamedov. Ab-initio study of ferromagnetism in Mn-doped ZnSnAs<sub>2</sub>. ICTMC-19 19th

International Conference on Ternary and Multinary Compounds. September 1-5, Niigata, JAPAN. Book of Abstracts, P3-051, p.128.

2. S. Huseynova, G. Orudzhev, V. Jafarova. Ferromagnetism in  $ZnSn_{1-x}V_xAs_2$  and  $ZnSn_{1-x}Cr_xAs_2$  supercells. "The role of multidisciplinary approach in solution of actual problems of fundamental and applied sciences (earth, technical and chemical)", 1st International Scientific Conference of young scientists and specialists, 2014, 15-16 October, Baku, Azerbaijan, p. 208.
3. G. Orudzhev, S. Huseynova, V. Jafarova, S. Sadigova, S. Hamidov, V. Stempitsgy, O. Kozlova "Effect of vacancies on magnetic properties of  $ZnSnAs_2$ " VII Eurasian Conference "Nuclear science and its application", 21-24 October, 2014, Baku, Azerbaijan, p.192-193.
4. Г. Оруджев, С. Гусейнова, В. Джагарова, С. Садигова, С. Гамидов, В. Стемпицкий, О. Козлова, М. Зеленина. Влияние вакансий и легирования ванадием на магнитные свойства  $ZnSnAs_2$ , 1-ая Азербайджано-Белорусская международная конференция, 21-22.10.2014, Баку, Азербайджан, стр.12-15.
5. О. Козлова, Г. Оруджев, В. Стемпицкий. Ab initio моделирование магнитных свойств наноструктур на основе  $ZnO$ , 1-ая Азербайджано-Белорусская международная конференция, 21-22.10.2014, Баку, Азербайджан, стр.29-31.
6. О. Козлова, Г. Оруджев, В. Стемпицкий. Электронные свойства квази-двухмерных наноструктур на основе дихальгенидов переходных металлов IV группы, 1-ая Азербайджано-Белорусская международная конференция, 21-22.10.2014, Баку, Азербайджан, стр.38-41.
7. V. N. Jafarova. Ab-initio study of ferromagnetism in Cr-doped  $ZnO$ . III International Scientific Conference of Young Researchers, 17-18, Aprel 2015, Baku, Azerbaijan, p. 103-104.
8. V. Jafarova, S. Huseynova, S. Sadigova, G. Orudzhev, N. Uchitomi, K. Wakita, N. Mamedov. Ab-initio study of ferromagnetism in Mn-doped  $ZnSnAs_2$ . Phys. Status Solidi c 12, No 6, 668-671 (2015).

5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)

19-24.08.2014-cü il tarixində layihə rəhbəri professor H. S. Orucov və layihə iştirakçısı fizika üzrə fəlsəfə doktoru S.S. Hüseynova Belarusiyanın Minsk şəhərində Belarusiya Dövlət Informatika və Radioelektronika Universitetində (BDİRU) ezamiyyətdə oldular. Belarusiya tərəfdən EIF-BGM-2-BRFTF-1-2013-07/03/1-M-05 layihə iştirakçıları ilə görüşlər keçirildi. BDİRU-da təşkil olunmuş görüşdə layihənin belaruslu həmrəhbəri texnika elmləri üzrə fəlsəfə doktoru Viktor Romanoviç Stempitski və layihə iştirakçıları ilə "3d keçid elementləri ilə aşqarlanmış defekt quruluşlu  $ZnO$  və  $ZnSnAs_2$  birləşmələrinin struktur, elektron və maqnit xassələrinin təməl prinsiplərdən tədqiqi" adlı Azərbaycan-Belarus birgə qrant layihəsi çərçivəsində aparılmış tədqiqatların nəticələri müzakirə edildi. Layihə rəhbəri H.Orucov 21.08.2014-cü il tarixdə Universitetin Nano- və mikroelektronika kafedrasında "3d-elementi vanadium ilə aşqarlanmış  $ZnSnAs_2$  birləşməsinin elektron, struktur və maqnit xassələri" mövzusunda məruzə etmişdir.

Prof. H.S. Orucov 01-06.09.2014 il tarixində Yaponiyada ezamiyyətdə olmuşdur. "Ab-initio study of ferromagnetism in Mn-doped  $ZnSnAs_2$ " adlı poster məruzə ilə 19<sup>th</sup> International Conference on Ternary and Multinary Compounds (ICTMC-19) konfransında iştirak etmişdir. Konfransda iştirakın maliyyə xərcləri AMEA Fizika İnstitutunun hesabına ödənilmişdir.

Layihə iştirakçısı S.S. Hüseynova 15-20.04.2015-ci il tarixində Türkiyənin Muğla-Fəthiyə şəhərində ezamiyyətdə olmuşdur. O, "Magnetic properties of chalcopyrite  $ZnSnAs_2$  as a consequence of Mn doping and appeared vacancies" adlı poster məruzə ilə 5th International Advances in Applied Physics and Materials Science Congress (APMAS-2015) konfransında iştirak etmişdir. Həmin konfransda iştirakın maliyyə xərcləri AMEA Fizika İnstitutunun hesabına ödənilmişdir.

16-23.08.2015-ci il tarixində layihə rəhbəri professor H.Orucov və layihə iştirakçısı elmi işçi S.V. Həmidov Belarusyanın Minsk şəhərində Belarusiya Dövlət Informatika və Radioelektronika Universitetində (BDIRU) ezamiyyətdə oldular. Belarusiya tərəfdən EIF-BGM-2-BRFTF-1-2013-07/03/1-M-05 layihə iştirakçıları ilə görüşlər keçirildi. BDIRU-da təşkil olunmuş görüşdə layihənin belaruslu həmrəhbəri texnika elmləri üzrə fəlsəfə doktoru V.R. Stempitski və layihə iştirakçıları M.S. Zelenina, Ya.V. Dolqaya, V.A. Skaçkova ilə "3d kecid elementləri ilə aşqarlanmış defekt quruluşlu  $ZnO$  və  $ZnSnAs_2$  birləşmələrinin struktur, elektron və maqnit xassələrinin təməl prinsiplərdən tədqiqi" adlı Azərbaycan-Belarus birgə qrant layihəsi çərçivəsində aparılmış tədqiqatların nəticələri müzakirə edildi. Prof. H.Orucov Universitetin Nano- və mikroelektronika kafedrasında "3d-elementi vanadium ilə aşqarlanmış  $ZnSnAs_2$  birləşməsinin elektron, struktur və maqnit xassələri" mövzusu ətrafında əməkdaşlarla birgə müzakirələr aparmışdır.

Ezamiyyət müddətində həmçinin Belarusiya Dövlət Informatika və Radioelektronika Universitetində BDIRU-nin birinci prorektoru A.N. Osipov, Beynəlxalq əməkdaşlıq mərkəzinin rəisi A.F. Titoviç və rəis müavini İ.V. Letkovskaya ilə görüşlər keçirilmişdir.

7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)

8 Layihə üzrə digər tədbirlərdə iştirak

9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kategoriyası: ölkədaxili, regional, beynəlxalq)

Layihə rəhbəri 01-05.09.2014-cü il tarixdə Yaponianın Niigata şəhərində keçirilmiş XIX beynəlxalq konfransda (ICTMC-19) iştirak etmiş və "Ab-initio study of ferromagnetism in Mn-doped  $ZnSnAs_2$ " adlı poster məruzə ilə çıxış etmişdir. Məruzə tezis formasında konfrans materiallarında dərc olunmuş, material genişləndirilərək məqale şəklində çapa hazırlanmış və Physica Status Solidi (c) jurnalında dərc olunmuşdur.

2014-cü il oktyabrın 21-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñun təşkilatçılığı ilə Birinci Azərbaycan-Belarus Beynəlxalq konfrasında professor H.S. Orucov "Effect of vanadium doping and vacancies on magnetic properties of  $ZnSnAs_2$ " mövzusunda məruzə etmişdir. Konfransda həmçinin Belarus tərəfdən layihə həmrəhbəri texnika elmləri üzrə fəlsəfə doktoru Viktor Romanoviç Stempitçki və layihə iştirakçısı Olqa Aleksandrovna Kozlova məruzələr etmişlər. Məruzələr aşağıdakılardır:

1. О. Козлова, Г. Оруджев, В. Степпицкий. "Ab initio моделирование магнитных свойств наноструктур на основе  $ZnO$ "

2. О. Козлова, Г. Оруджев, В. Степпицкий. "Электронные свойства квази-двумерных наноструктур на основе дихалькогенидов переходных металлов IV группы".

2014-cü il oktyabrın 21-də Bakıda keçirilən "Nüvə elmləri və onun praktiki aspektləri" adlı VII

Avrasiya Beynəlxalq konfransında layihə iştirakçısı fizika üzrə fəlsəfə doktoru Cəfərova Vüsəle "Influence of vacancies on magnetic properties of ZnSnAs<sub>2</sub>" mövzusunda məruzə etmişdir.

Layihə rəhbəri H. S. Orucov 14.11.2014-cü il tarixdə Azərbaycan Texniki Universiteti Elektronika kafedrasının seminarında "3d-elementi Vanadium ilə aşqarlanmış ZnSnAs<sub>2</sub> birləşməsinin elektron, struktur və maqnit xassələri" mövzusunda məruzə etmişdir.

Prof. H.S. Orucov AzTU "Elektronika" kafedrasının 12 dekabr 2014-cü il tarixli seminarında "3d kecid elementlərinin təsiri altında üçqat ZnSnAs<sub>2</sub> birləşməsində meydana gələn maqnit xassələri" mövzusunda məruzə etmişdir.

2015-ci il 17-18 aprelədə Qaqfaz Universitetində keçirilən "Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi konfransında" layihə iştirakçısı fizika üzrə fəlsəfə doktoru V. N. Cəfərova "Ab-initio study of ferromagnetism in Cr-doped ZnO" mövzusunda məruzə etmişdir.

Layihə iştirakçısı S.S. Hüseynova 15-20.04.2015-ci il tarixində Türkiyənin Muğla-Fəthiyyə şəhərində keçirilən "5th International Advances in Applied Physics and Materials Science Congress, APMAS-2015" konfransında "Magnetic properties of chalcopyrite ZnSnAs<sub>2</sub> as a consequence of Mn doping and appeared vacancies" mövzusunda poster təqdimatla çıxış etmişdir.

- |    |   |
|----|---|
| 10 | Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məməkulatları<br><i>(burada doldurmali)</i>   |
| 11 | Yerli həmkarlarla əlaqələr<br>AMEA Fizika İnstitutunun direktoru, f.r.e.d., prof. N.T. Məmmədov, AMEA Rədasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi f.r.e.n. M.A. Mehrabova, AMEA Fizika İnstitutunun əməkdaşı fizika elmləri doktoru Z.A. Cahangirli ilə elmi əlaqələr davam etdirilir.  |
| 12 | Xarici həmkarlarla əlaqələr<br>Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti Mikro- və nanoelektronika kafedrasının əməkdaşları texnika elmləri namizədi, dos. Viktor Romanoviç Stempitski, "Mikro- və nanoelektronika sistemlərinin və cihazlarının modelləşdirilməsi və layihələndirilməsi" elmi-tədqiqat laboratoriyasının mühəndisi Kozlova Olqa Aleksandrovna və layihənin digər iştirakçıları ilə elmi əlaqələr davam etdirilir.<br>Yaponiyalı mütəxəssislərdən Kazuki Wakita, Hisao Uchiki və Naotaka Uchitomi ilə əlaqələr gücləndirilmişdir. Yaponiyalı alim M. Ishikawa və Türkiyəli alim Oral Oltulu ilə yeni əlaqələr qurulmuşdur.<br>Danimarkalı alim və VNL-ATK programının baş meneceri və təminatçısı Anders Blom ilə əlaqələr davam etdirilir. |
| 13 | Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)<br><i>(burada doldurmali)</i>   |
| 14 | Sərgilərdə iştirak (əgər baş tutubsa)<br>11 noyabr 2014 cü il tarixdə layihə iştirakçısı Suma Hüseynova Bakı elm festivalında təşkilatçı qismində iştirak etmişdir. Həmçinin Gənc Alim və Mütəxəssislər şurasının təşkil etdiyi beynəlxalq konfransda texniki bölmənin moderatoru kimi və layihə çərçivəsində məruzə etmişdir.  |

- 15** Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)  
(burada doldurmali)
- 16** Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)  
Layihə iştirakçısı Suma Huseynova AzTV və İTV-də (Müzakirə vaxtı) yayımlanan verilişlərdə iştirak etmişdir. Çıxışında qeyd etmişdir ki, gəncləri belə birgə layihələrə cəlb etmək vacibdir belə ki, birgə layihələr onların elmi-tədqiqat işlərində əlavə stimul verir.

**SİFARIŞÇI:**  
Elmin İnkışafı Fondu

Müşavir  
Babayeva Ədilə Əli qızı

  
(imza)  
"17" 09 2015-ci il

Baş məsləhətçi  
Daşdəmirova Xanım Faiq qızı

  
(imza)  
"17" 08 2015-ci il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Orucov Hüseyn Surxay oğlu

  
(imza)  
"11" sentyabr 2015-ci il